

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
ACD3	Daxilə qəbul üçün məhlul	20ml	L-ascorbic acid 35 mg, Vitamin A 300 mcg (1000 IU), Vitamin D 10 mcg (400 IU)	Glucose syrup, deionized water, sugar, polyoxyl 40 hydrogenated castor oil, sodium hydroxide, odor masking flavor, sodium carboxymethyl cellulose, potassium sorbate, orange flavor	Berko İlaç və Kimya San. A.Ş.	Türkiyə	12.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş ACD3 (daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul A, C və D vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Qablaşmaz üzərində qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir. Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə sahəsi" və "əks göstərişlər" bölməsinin qeyd edilməsi, "İstifadə qaydası" bölməsində "4 yaşdan yuxarı 0.5 ml (15 damcı) qəbul etmək" tövsiyəsinin qeyd edilməsi və "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Alfadol	məhlul	30ml	Vitamin D3 - 45000 IU (1 ml 20 drops; 1 drop 75 IU)	sodium benzoate, potassium sorbate, deionized water	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	05.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Alfadol (məhlul 30 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Alimentolax	Şərbət	200 ml	Lactulose std. 66,7% - 5 g, Plum juice -75 mg, Carum carvi - 0,2 mg, Foeniculum vulgare - 0,2 mg, Mentha longifolia - 0,2 mg	Water, Flavouring, Potassium sorbate, Sodium benzoate	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Alimentolax (şərbət 200 ml) adlı məhsul bağırsaqların peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bəzə fəaliyyət dozalarından yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Alligat	Kapsul	(15 x 2)	Vitamin E – 100.5 mg (150 IU Natural D-Alpha Tocopherol), Vitamin A - 0.3 mg (1000 IU Retinyl acetate)	Soybean oil, gelatin, glycerin	Primea Limited	İngiltərə	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Alligat (kapsul №30) adlı məhsul A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Apimol	Şərbət	100ml	Propolis extract-200 mg, Echinacea extract-100 mg, Vitamin C-30 mg, Honey-7600 mg, Grape seed extract-1 mg, Pomegranate extract-500 mg, zinc sulphate-5 mg, Blackberry fruit extract-200 mg, Menthol-0.005 mg	Oliserin, Natrium metilparaben, Natrium propilparaben, Natrium benzoat, Limon turşusu, Dinatrium EDTA, KAramel rəngləyicisi, sarı, günəş qürubu	Bion Corporation Ltd	Böyük Britaniya	06.02.2019	Xitam verilən müraciətlər	"Tetrada" şirkətinin 07.01.2019-cü il tarixli məktubuna cavab olaraq bildiririk ki, Birləşmiş Krallığın "Birləşmiş Krallıq" şirkətinin istehsalı olan FS1718 seriyalı Apimol (şərbət 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda tərkibə aid olan sənədlərdə göstərilən vitamin C, sink sulfat maddələri aşkarlanmamışdır. Məhsulun qablaşması "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər"inə (maddə 5) uyğun olaraq tərtib olunmuşdur. Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanmış texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsinə əhəmiyyətli hesab olunmur. Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərsiniz.
Artinorm	Krem	75 ml	Salix sp. extract 0.1-1%, Thymus vulgaris oil 0.1-1%, Eucalyptus species leaf oil 0.1-1%, Rosmarinus officinalis leaf oil 0.1-1%, Boswellia serrata extract 0.1-1%, Juniperus communis fruit oil 0.1-1%, Zingiber officinale extract 0.1-1%, Menthol 0.1-1%, Camphor 0.1-1%	Deionized aqua, Glycerin, Petrolatum, Liquid paraffin, Phenoxyethanol (and ethylhexylglycerin, Carbomer, Triethanolamine, Polysorbate 20	Maximum Sağlık Ürünleri Ltd	Türkiyə	28.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artinorm (krem, 75 ml) adlı məhsul oynaq-sümüük xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ascof	Şərbət	120 ml	Roots Althea officinalis powder - 100 mg, Herba Thymus vulgaris powder - 100 mg, Folium Plantago major powder - 150 mg, Flowers Sambucus nigra powder - 50 mg, N-acetyl cysteine - 50 mg, Vitamin C - 79 mg, Zinc gluconate - 3 mg	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Raspberry flavour, Xanthan gum, Sucralose	Vega İlaç Koz. Gida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ascof (şərbət, 120 ml) adlı məhsul kəskin və xronik respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bəzə fəaliyyət dozalarından yüksək deyil, tərkib və istifadəsinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "4 yaşa qədər uşaqlara həkim məsləhəti ilə tətbiq oluna bilər. (0 – 4 yaş uşaqlara 2,5 ml gündə 2 dəfə)" yazısının ləğv edilməsi zəruridir.

Ascof	Şərbət	120 ml	Roots Althea officinalis powder - 100 mg, Herba Thymus vulgaris powder - 100 mg, Folium Plantago major powder - 150 mg, Flowers Sambucus nigra powder - 50 mg, N-acetyl cysteine - 50 mg, Vitamin C - 79 mg, Zinc gluconate - 3 mg	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Rasperry flavour, Xanthan gum, Sucralose	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiye	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ascof (şərbət, 120 ml) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərinə görə də mənəvasitəsidir. Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "4 yaşa qədər uşaqlara həkim məsləhəti ilə tətbiq oluna bilər. (0 – 4 yaş uşaqlara 2,5 ml gündə 2 dəfə)" yazısının ləğv edilməsi zərurətdir.
Astera	Tablet	3x10	Artichoke leaf extract - 300 mg, alpha - lipoic acid - 50 mg, Lentinus edodes extract - 10 mg, Ganoderma lucidum extract - 5 mg, Selenium - 50 mcg, vitamin E - 100 IU	maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, tricalcium phosphate, opadry II yellow, magnesium stearate	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiye	01.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Astera (tablet №30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə də mənəvasitəsidir. Qeyd: istifadə qaydasına yaş həddinin əlavə olunaraq "18 yaşdan yuxarı 1 tablet gündə 1 dəfə" olaraq dəyişdirilən əsizərurətdir.
Aypin	Damcı	50ml	Vitamin A-0.03 mq, Vitamin D3-0.02 mq, Vitamin E-3 mq, Dəmir qlükonat-10 mq		Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tədarat Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiye	07.02.2019	Xitam verilən müraciətlər	Ekspertizanın bir qismi laboratoriya sınaqlarından ibarət idi və müəyyən olmuşdur ki, məhsulun pH göstəricisi (təyin olunub - 4.79; normativ sənəddə - 5.5-7.5) normativ sənəddə göstərilən bərabər uyğun gəlir. Həmçinin, məhsulun istifadə üzrə təlimatında məhsulun 1 ml-də neçə damcı olması göstərilməyib; normativ sənədlərdə və istifadə üzrə təlimatda təqdim olunan tərkibin 50 ml üçün göstərilməsini və məhsulun 20 damcı gündə 1 dəfə qəbul edilməsi tövsiyəsini nəzərə alaraq nəticəyə gəlmək olar ki, bu dozalar 4-14 yaş uşaqlarda heç 15% gündəlik fizioloji tələbatı belə ödəmir və fikrimizcən "placebo" – bənzər effektinə malikdir.
BCAA 12:1:1 (green apple)	toz	315 q	Vitamin B6 – 2 mg, Chromium – 25 mcg, L-glutamine – 2500 mg, L-isoleucine – 400 mg, L-leucine – 5100 mg, L-valine – 400 mg	Maltodextrin, Citric acid, Flavouring, Acesulfame K, Sucralose, Silicon dioxide, Beta-carotene, DL-malic acid	USN (PTY) LTD	Cənubi Afrika Respublikası	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş BCAA 12:1:1 (green apple) (toz 315 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Belotero Lips Contour	inyeksiya üçün gel	0,6ml	Cross-linked sodium hyaluronate-22.5 mg/ml, Lidocaine hydrochloride-3.0 mg/ml	Phosphate buffer	Anteis SA	İsveçrə	12.02.2019	Müsbət	Belotero Lips Contour, inyeksiya üçün gel, 0,6 ml, əvvəlcədən doldurulmuş şprisdə №1, kosmetologiyada dodaqların korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Belotero Lips Shape	inyeksiya üçün gel	0,6ml	Cross-linked sodium hyaluronate-25.5 mg/ml, Lidocaine hydrochloride-3.0 mg/ml	Phosphate buffer	Anteis SA	İsveçrə	12.02.2019	Müsbət	Belotero Lips Shape, inyeksiya üçün gel, 0,6 ml, əvvəlcədən doldurulmuş şprisdə №1, kosmetologiyada dodaqların korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Bifidobakterin	toz	5x2	Bifidobacterium bifidum-un canlı aktiv kultura kütləsi 5*107 KƏV-dən az olmayaraq	kristallik şəkər, natrium sitrat, dekstran	ƏF BIOFARMA MMC	Ukrayna	11.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bifidobakterin (flakon, №10) məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Bifilac	Tablet	2x10	Probiotik qarışıq-100 mq,Lactobacillus acidophilus- 500 mln KƏV,Bifidobacterium bifidum- 300 mln KƏV,Enterococcus faecum-200 mln KƏV,İnulin-100 mq,Vitamin C-50 mq,Exinaseya cövhəri-50 mq	maltodekstrin, stearin turşusu (bitki mənşəli), silikon dioksid və jelatin	MedPharma, spol.s.r.o	Çex respublikası	09.02.2019	Xitam verilən müraciətlər	İstifadə üzrə təlimatda və qablaşdırmanın üzərində məhsulu 1 yaşdan uşaqlara tövsiyə edilməsi barədə məlumat verildiyi halda onun tərkibində olan exinaseya bitkisi Avropa Dərmanlar üzrə Agentliyi (European Medicines Agency)-nin tövsiyələrinə əsasən 12 yaşdan yuxarı uşaqlara təyin edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə əsasən 4 yaşına qədər uşaqlara istifadəsi üçün tövsiyə edildikdə müvafiq tədqiqatların protokollarının təqdimatı vacibdir. - ekspertizanın bir qismi laboratoriya sınaqlarından ibarət idi və müəyyən olmuşdur ki, məhsulun qablaşdırılmasında olan markalanması normativ sənədlərə uyğun deyil (göstərilib - tablet; normativ sənəddə - kapsul).
BioHyalux Hyaluronan Soft Tissue Filling Gel	inyeksiya üçün gel	1ml	Sodium hyaluronate, cross linked-20 mg/ml	sodium chloride fosfat buffer	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	01.02.2019	Müsbət	BioHyalux Hyaluronan Soft Tissue Filling gel, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə №1, kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
BioHyalux Hyaluronan Soft Tissue Filling gel Deep Dermis	inyeksiya üçün gel	1ml	Sodium hyaluronate, cross linked-20 mg/ml, Physiological sodium chloride fosfat buffer pH-6.8-7.5	sodium chloride fosfat buffer	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	01.02.2019	Müsbət	BioHyalux Hyaluronan Soft Tissue Filling gel Deep Dermis, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə №1, kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Biolectra Magnesium Direct Lemon	limon dadlı mikroqranullar	1qx20	Magnesium oxide, heavy 535,0 mg (corresp. to 300 mg Mg2+)	Sodium citrate, sorbitol, citric acid, sodium carboxymethyl cellulose, flavour lemon, aspartame, magnesium stearate, sodium cyclamate	Hermes Pharma Ges.m.b.H / Hermes Pharma Ges.m.b.H., Austria	Avstriya	04.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Biolectra Magnesium Direct Lemon (şaşə, №20) adlı məhsul maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı və böyüklər), "Dərman vasitəsi deyil", "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" yazılarının qeyd edilməsi, "Diyetik əlavə və doqavka" yazılarının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi və "Əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir. İdخال zamanı qablaşma üzərində olan yazıların stikerə uyğun olaraq verilməsi və stiker üzərində qeyd edilmiş "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Biolectra Magnesium Direct Orange	portağal dadlı mikroqranullar	1qx20	Magnesium oxide, heavy 535,0 mg (corresp. to 300 mg Mg2+)	Sodium citrate, sorbitol, citric acid, sodium carboxymethyl cellulose, flavour orange, aspartame, magnesium stearate, sodium cyclamate	Hermes Arzneimittel G.m.b.H / Hermes Pharma Ges.m.b.H.	Avstriya	04.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Biolectra Magnesium Direct Orange (şaşə, № 20) adlı məhsul maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı və böyüklər), "Dərman vasitəsi deyil", "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" yazılarının qeyd edilməsi, "Diyetik əlavə və doqavka" yazılarının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi və "Əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir. İdخال zamanı qablaşma üzərində olan yazıların stikerə uyğun olaraq verilməsi və stiker üzərində qeyd edilmiş "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Biozyme	Kapsul		Lactobacillus plantarum (as Lactobacillus plantarum)-3 mlrd. Lactobacillus sporogenes (as Lactobacillus sporogenes)-380 mln. Lactobacillus salivarius (as Lactobacillus salivarius)-300 mln. Lactobacillus casei (as Lactobacillus Casei)-225 mln. Lactobacillus acidophilus (as Lactobacillus acidophilus)-1 mlrd. Bifidobacterium longum (as Bifidobacterium longum)-200 mln. Laktoferrin (as Laktoferrin)-10 mq. Ənginar yarpaqlarının ekstraktı (as Cynara scolymus leaf extract)-20 mq	sellyuloza, su	CJ Labs Inc.	ABŞ	09.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biozyme (kapsul N 20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də m an vas itə s i deyil. Qeyd: İstifadə üzrə təlimatda və qablaşmada BFMQƏ abreviaturasını acmaq (tam vaxmaq) zəruridir.
B-MagFol	Kapsul	3x10	Maqnezium sitrat 400mq, Bədrənc bitkisi 3 mq, Vitamin B6 5 mq, Vitamin B1 2.5 mq, Vitamin B9 (Fol turşusu) 580 mkq, Vitamin B12 5 mkq	Laktoza	PE. Borodatov A.İ	Ukrayna	12.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş B-Mag Fol (kapsul, №30) adlı məhsul Sibir-sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Bonestone	Şərbət	200ml	Calcium 500 mg (as Calcium carbonate 1250 mg), Magnesium 150 mg (as Magnesium sulphate monohydrate 855 mg), Zinc 4 mg (as Zinc sulphate 11 mg), Vitamin D 400 IU	Deionized water, fructose, xanthan gum, glycerol, saccharin, oranfe flavour, sodium benzoate,	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	11.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bonestone (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Brausetabletten Vitamin C	Tablet		Vitamin C-180 mg		Dirk Rossmann GmbH	Almaniya	01.02.2019	Xitam verilən müraciətlər	laborator sınaqlarda xarici görünüşü - tabletin rəngi və qablaşdırmanın qeyri-düzgün tərtibi ilə bağlı.
Bravolak	Kapsul	2x10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus parasei, Lactobacillus rhamosus – total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Jelatine	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bravolak (kapsul, №20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də m an vas itə s i deyil.
Bravolak	Kapsul	2x10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus parasei, Lactobacillus rhamosus – total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Jelatine	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bravolak (kapsul, №20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də m an vas itə s i deyil.
Brocsevin Kids	Şərbət	150 ml	Honey - 1 g, Thyme leaf (Thymus vulgaris L.) - 0,32 ml, Marshmallow root (Althaea officinalis L.) - 0,60 ml, Elderberry flower (Sambucus nigra L.) - 0,32 ml, Vitamin C (ascorbic acid) - 35 mg	Water, Glucose syrup, Flavouring, Sodium benzoate, Potassium sorbate	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Brocsevin Kids (şərbət 150 ml) adlı məhsul tənəffüs yolları xəstəliklərinin profilaktikası məqsədilə tövsiyə olunan BFMQƏ olub, , tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Bronchosef	Şərbət	100 ml	Linden (<i>Tilia cordata</i>) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bronchosef (şərbət, 100 ml) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərinə görə dərm an vasitəsidir.
Calbon D3	Tablet	3x10	Calcium (as Calcium carbonate 1500 mg) 600 mg, Zinc (as Zinc oxide 12.44 mg) 10 mg, Vitamin K (as Phytomenadion) 50 mcg, Vitamin D (as Cholecalciferol) 5 mcg	Sorbitol, lactose, maize starch, arabic gum, microcrystalline cellulose, magnesium stearate	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	06.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Calbon D3(tablet, № 3x10) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Calbone D3	Şərbət	150ml	Calcium (as Calcium carbonate 1250 mg) 500 mg, Magnesium (as Magnesium sulphate monohydrate 855 mg) 150 mg, Zinc (as Zinc sulphate 11 mg) 4 mg, Vitamin D 400 IU	Deionized water, fructose, xanthan gum, glycerol, saccharin, orange flavor, sodium benzoate	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	06.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Calbon D3(şərbət, 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Calmen	Tablet	3 x 10	Melissa officinalis L. (Lemon Balm ext.) (std. 4% rosmarinic acid) - 150 mg, Crataegus pinnatifida Bge. (Hawthorn ext.) (std. 1,8% vitexin) - 150 mg, Hypericum perforatum L. (St. John's Wort ext.) (std. 0,3% hypericin) - 100 mg, Magnesium (from Mg oxide) - 200 mg, Vitamin B6 (Pyridoxine HCl) - 5 mg	Maltodextrin, magnesium oxide, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid	Primea Limited	İngiltərə	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Calmen (tablet №30) adlı məhsul MSS fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Cerebrovin	Tablet	15 x 2	Phosphatidylserine 30%/Phosphatidylcholine 20% - 100 mg, Ginkgo Biloba extract - 80 mg, Dimethylglycine HCL - 100 mg, Inositol - 100 mg, Vitamin B1 - 1,1 mg, Vitamin B2 - 1,4 mg, Vitamin B6 -1,4 mg, Folic acid - 200 mcg, Vitamin B12 - 2,5 mcg	maltodextrin, microcrystalline cellulose, sodium croscarmellose, silicon dioxide, vegetable grade stearic acid, vegetable grade magnesium stearate, acacia gum, hipromellose, titanium dioxide, copper chlorophyllin, glycerin, di calcium phosphate	Primea Limited	İngiltərə	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cerebrovin (tablet №30) adlı məhsul beyin qan dövranını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasında yaş həddinin göstərilməsi (18 yaşdan yuxarı), əks göstərişlər bölməsində "18 yaşa qədər şəxslər" ifadəsinin əlavə olunması zəruridir.
Cholika	Şərbət	150 ml	Choline – 500 mg, L-Carnitine – 200 mg, Coenzyme Q10 – 50 mg	Water, Citric Acid Monohydrate, Potassium Sorbate, Sodium Benzoate, Raspberry Flavor, Xhantan Gum, Sucralose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cholika (şərbət, 150 ml) adlı məhsul beyin qan dövranını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərm an vasitəsidir. Qeyd: İstifadə üzrə təlimatda "4-14 yaş arası uşaqlar 5 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı 10 ml gündə 1 dəfə" tövsiyəsinin korrekte edilməsi və "Farmakoloji qrupu" yazısının lağv edilməsi zəruridir. Həmçinin, istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozanı keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Chondrocsil	Tablet	10 x 3	Glucosamine sulfate - 500 mg, Chondroitin sulfate - 400 mg, Methylsulfonylmethane - 375 mg	Polyvinylpyrrolidone, Hydroxypropyl cellulose, Microcrystalline cellulose, Vegetable magnesium stearate, Silica Glazing agent. Pregelatinized modified starch (E 1420), talc (E 470b), glycerol (E 422), shellac (E 904), Titanium dioxide (E 171), Yellow iron oxide (E 172)	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Chondrocsil (tablet №30) adlı məhsul sümük və qığırdaq toxumasının sağlamlığını qorunması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərm an vasitəsidir.
Composor 05 Valerian complex	Daxilə qəbul üçün məhlul	50ml	Fluid extract of Passionflower (<i>Passiflora incarnata</i> L.aerial part) 800 mg, Valerian fluid extract (<i>Valeriana officinalis</i> L.root) 638 mg, Hawthorn fluid extract (<i>Crataegus oxyacantha</i> Auct. flowering tops) 217 mg, Bitter orange essential oil (<i>Citrus aurantium</i> L.branches and leaves) 6 mg	glycerin, water	Soria Natural S.A	İspaniya	04.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 05 Valerian complex (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul mərkəzi sinir-sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:" <i>Passiflora incarnata</i> " bitkisinin Azərbaycan dilində təcüməsinin "Qonaqotu" bitkisi kimi qeyd edilməsi tövsiyə olunur.
Composor 08 Echina complex	Daxilə qəbul edilən məhlul	50ml	Fluid extract of Echinacea angustifolia D.C. 2.85 mg.,Propolis 172 mg, Essential oil of Thymus vulgaris L.flowering tops 15.64 mg	glycerin	Soria Natural S.A	İspaniya	04.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 08 Echina complex (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Composor 24 Uva-ursi complex	Daxilə qəbul edilən məhlul	50ml	Fluid extract of Heather (Calluna vulgaris L. flowering tops) 1107 mg, Fluid extract of Bearberry (Arctostaphylos uva-ursi Sprengel, leaves) 954 mg, Essential oil of pine (Pinus sylvestris L.leaves) 8.41 mg	glycerin, water	Soria Natural S.A	İspaniya	04.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 24 Uva-ursi complex (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul sidik-yollarının iltihabi-infeksiyon xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.Qeyd:İstifadə üzrə təlimatda məhsulun 14 gündən artıq istifadə olunmaması barədə məlumat olması zəruridir. Belə ki, Ayrıqulağı bitkisi 2 həftədən artıq istifadə olunduqda böyrəklərə qıcıqlandırıcı təsir göstərir.
Composor 25 (Lepidium complex)	Daxilə qəbul üçün məhlul	50ml	Fluid extract of Pepperwort (Lepidium latifolium L.leaves) 1518 mg, Fluid extract of Bearberry (Arctostaphylos uva-ursi Sprengel, leaves) 1119 mg, Solidago virga-aurea L. aerial parts 74 mg	Glycerin, water	Soria Natural S.A	İspaniya	05.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 25 Lepidium complex (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul oksalat duzlarını arıtmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.Qeyd:İstifadə üzrə təlimatda məhsulun 14 gündən artıq istifadə olunmaması barədə məlumat olması zəruridir. Belə ki, Ayrıqulağı bitkisi 2 həftədən artıq istifadə olunduqda böyrəklərə qıcıqlandırıcı təsir göstərir.
CUE	Xaricə istifadə üçün məhlul	15ml	Propylene glycol 635.25 mg, Glycerol 52.5 mg, Climbazol 5.52 mg, Dipotassium glycyrrhizinate 0.525 mg, Acetic acid 42 mg, Allantoin 1.05 mg, Oily extracts (Origanum vulgare,Thymus vulgaris, Cinnamomum zeylanicum, Olea Europea, Rosmarinus officinalis, Mentha piperita, Lavandula officinalis, Hydrastes canadensis, Citrus limonum)	Purified water	DMG İtalia srl	İtaliya	13.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cue (xaricə istifadə üçün məhlul, 15 ml) adlı məhsul xarici qulaq infeksiyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Esko Q10	Kapsul	3x10	Resveratrol-20 mg, Co-enzyme Q10-30 mg	Lactose, Microcrystalline cellulose, Talcum, Maqnezii stearat, Silikon dioksid, Aroma sperrmint	Esensa d.o.o	Serbiya	04.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Esko Q10 (kapsul №30) adlı məhsul antioksidant təsirli, ürək- damar sisteminin xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "İstifadə qaydaları" bəndində "böyükler üçün" yazısı əlavə olunsun.
Esselsin	Kapsul		Essensial fosfolipidləri 300 mq	jelatin, rütubətduducu maddə E422, boya maddələri E171, E172, konservant E 211	Minskinterkaps	Belarus	12.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Esselsin (kapsul, N 50) adlı məhsul essensial fosfolipidlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsula dair ilkin müraciətlə bağlı tərəfimizdən mənfəi rəy verilmişdir. Öncədən mənfəi rəy verilmənin səbəbi Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə tərkibi eyni olan bir neçə dərman vasitələrinin olmasıdır. Lakin ərizəçi tərəfindən olan müraciətlə bağlı təqdim olunmuş normativ sənədlərin yenidən ekspertizası onun yüksək keyfiyyətini, istehsalçı ölkədə BFMQƏ kimi qeydiyyatdan keçməsinə və müvafiq ədəbiyyat mənbəyinə istinad edərək(Karl-Josef Gundermann, Simon Gundermann, Marek Drozdziak, and VG Mohan Prasad.Essential phospholipids in fatty liver: a scientific update. Clin Exp Gastroenterol. 2016; 9: 105–117) məhsulun tərkibində əsas təsiredici maddə olan essensial fosfolipidlərin xarici ölkələrdə bioloji fəallığa malik olan qida əlavələri kimi istifadə olmasını aşkar etmişdir. Bu birləşmələr - qidanın minor komponenti olub, zəhərli, narkotik, güclü təsirə malik olan dərman maddələrə aid deyil, hepatoprotektiv təsirlidir, membranların struktur-funksional təmizliyinin normallaşdırılmasına və hüceyrənin normal metabolizmini bərpa etməyə kömək edir, qaraciyər hüceyrələrini bərpa edir.Deylənləri nəzərə alaraq, istisna hal kimi, adı çəkilən məhsula əvvəlcədən verilmiş mənfəi rəyini dəyişdirməyə ehtiyac yoxdur.
Exbona	Kapsul	(15 x 2)	Vitamin E natural - 200 IU, Vitamin A - 800 IU, Zinc - 25 mg, Selenium - 150 mcg	Sunflower oil, Beeswax, Sunflower lecithin, Gelatin, Glycerin, Iron oxide, Titanium dioxide	Primea Limited	İngiltərə	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Exbona (kapsul №30) adlı məhsul A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Fernicil	Tablet	2 x 15	Iron gluconate – 235 mg, Folic acid – 350 mcg, Vitamin B12 – 4 mcg, Vitamin C - 60 mg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid	Primea Limited	İngiltere	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fernicil (tablet №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Fernicil Kids	Şərbət	150 ml	Ferrum gluconate - 150 mg (Of which Iron 18,7 mg), Folic acid - 0,2 mg, Vitamin B12 - 1,5 mcg, Vitamin C - 30 mg	Glucose syrup, Fructose syrup, Apple juice, Water, Flavouring, Potassium sorbate, Sucralose, Citric acid	Gricar Chemical SRL	İtaliya	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fernicil Kids (şərbət 150 ml) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda istifadə qaydası "4-14 yaş 5 ml, 14 yaşdan yuxarı 10 ml gündə 1 dəfə" kimi dəyişdirilməsi zəruridir.
Ferogren	Kapsul		Iron (Iron (III) saccharate 40mg) – 16mg, Ascorbic acid(80mg L-ascorbic) – 80mg	Microcrystalline cellulose, calcium alginate, hydroxy-propyl-methyl-cellulose.	Anti Naturel Besin ve Bitkisel Destek Ürünleri San. ve Tic.	Türkiyə	03.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FEROGREN(kapsul, №30) adlı məhsul C vitamin və Fe mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi ilə istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohow Gaoqian	Tablet	1	Konjak flour - 196 mg, Chitosan - 140 mg, Food fibres vegetable cellulose (Helianthus tuberosus, Colocasia esculenta, Prunus persica) - 140 mg, Spirulina - 119 mg,	Strach, Magnesium stearate	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	28.02.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Fohow Gaoqian (tablet №144) adlı məhsul sağlamlığın bərpası üçün tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Colocasia esculenta bitkisi BFMQƏ-ın tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir. Məhsulun qablaşması "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın tələblərinə uyğun deyil.
Fohow Sanbao Oral Liquid	Şərbət	4x30ml	Cordyceps sinensis – 2,1 mg, Ganoderma lucidum – 2,1 mg, Lentinus edoses – 2 mg	potassium sorbate, purified water	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	01.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow Sanbao Oral Liquid (məhlul 30 ml №4) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapiya dozalarından yüksək deyil, tərkib və istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, qablaşma üzərində və istifadə üzrə təlimatda məhsulun tərkibində olan ingredientlərin adları ilə yanaşı miqdarlarının da göstərilməsi zəruridir.
Folzed	Tablet	1	Folic acid - 400 mcg, İodine - 200 mcg	Magnesium stearate, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Folzed (tablet №30) adlı məhsul fol turşusunun və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Folzed-A	Tablet	1	L-methylfolate - 400 mcg	Magnesium stearate, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Folzed-A (tablet №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: məhsulun qablaşması üzərində tərkibin yazılışı ilə bağlı texniki səhvə yol verilmişdir (əsas təsir edici maddə düzgün yazılmamışdır, düzəliş olunması zəruri hesab olunur)
Forever Arctic Sea	Kapsul		Omega-3 fatty acids - 1305 mg, EPA (eicosapentaenoic acid) - 600 mg, DHA (docosahexaenoic acid) - 600 mg, Oleic acid (from olive oil) - 300 mg	gelling agent (E441), natural lemon oil, natural lime oil, purified water, glycerin, anti-oxidant (E307)	Abe vera of America, Inc	ABŞ	11.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Forever Arctic Sea (kapsul №120) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda "əks göstərişlər" bölməsinin əlavə olunması zəruri hesab olunur.
Forever Calcium (Forever Kalsium)	Tablet		Calcium (as calcium bisglycinate, calcium citrate and calcium carbonate) - 800 mg, Magnesium (magnesium oxide and magnesium bisglycinate) - 300 mg, Vitamin C (as calcium-L-ascorbate) - 80 mg, Zinc (as zinc bisglycinate) - 6 mg, Manganese (as manganese bisglycinate) - 2 mg, Copper (as copper bisglycinate) - 1 mg, Vitamin D (as cholecalciferol) - 5 µg	stabiliser (microcrystalline cellulose, silicon dioxide), anti-caking agent (croscarmellose sodium), anti-caking agent (stearic acid), glazing agents (sodium carboxymethylcellulose, dextrin, dextrose, medium chain triglycerides, sodium citrate), natural vanilla flavor	Abe vera of America, Inc	ABŞ	11.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Forever Calcium (tablet №90) adlı məhsul mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda «əks göstərişlər» bölməsinin əlavə olunması, istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi (14 yaşdan yuxarı), qablaşma üzərində "bioloji fəallığa malik qida əlavəsi" ifadəsinin əlavə olunması zəruri hesab olunur.

Forever Garlic-Thym	Kapsul		Thyme powdered (leaves) – 50 mg, odorless garlic concentrate liquid (bulb) – 10 mg	canola oil, lecithin, beeswax, gelatin, glycerin, purified water, carob extract	Aloe vera of America, Inc	ABŞ	11.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Forever Garlic-Thym (kapsul №100) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda «əks göstərişlər» bölməsinin əlavə olunması, istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi (18 yaşdan yuxarı), qablaşma üzərində "bioloji fəallığa malik qida əlavəsi", "dərman vasitəsi deyil" ifadələrinin əlavə olunması zəruri hesab olunur
Forever Royal Jelly (Forever Arı Südü)	Tablet		Royal jelly powder - 250 mg	Sorbitol, fructose, citric acid, stearic acid, magnesium stearate, silicon dioxide, orange flavor	Aloe vera of America, Inc	ABŞ	11.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Forever Royal Jelly (tablet №60) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda «əks göstərişlər» bölməsinin əlavə olunması, istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi (18 yaşdan yuxarı), qablaşma üzərində «bioloji fəallığa malik qida əlavəsi», «dərman vasitəsi deyil» ifadələrinin əlavə olunması zəruri hesab olunur
Gastrotuss Light	Şərbət	500ml	Magnesium alginate 23.34 mg, Simethicone (sol.30%) 13.2 mg	Sorbitol, demineralized water, potassium bicarbonate, xanthan gum, flavourings, methyl p-hydroxybenzoate, potassium hydroxide, d-panthenol, propyl p-hydroxybenzoate, color, sucralose, EDTA disodium salt	DMG İtalia srl	İtaliya	13.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gastrotuss Light (şərbət, 500 ml) adlı məhsul Qastrozofaqeal və ya farinqolaringeal reflüksün müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Grengam Plus	Kapsul	2x15	GABA(Gamma amino butyric acid) – 150 mg, Glycine – 50 mg, inositol – 40 mg, Ginkgo biloba leaves extract – 30 mg (eq.7.2 mg of flavone glycosides and 1,8 mg of terpen lactone), L-5 hydroxytryptophan (from Griffonia simplicifolia seed extract) – 30 mg	Red iron oxide, titanium dioxide, corn starch, gelatin, magnesium stearate, silicon dioxide, microcrystalline cellulose	JSC Aconitum	Litva	06.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Grengam Plus (kapsul №30) adlı məhsul beyin funksiyasını yaxşılaşdırmaq və yaddaş gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Hepawise	tablet	10 x 3	Alpha lipoic acid - 100 mg, Artichoke - 200 mg, Choline - 100 mg, Siliphos® (Bioavailable Silybin + Phosphatidylcholine) - 100 mg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid	Primea Limited	İngiltərə	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Hepawise (tablet №30) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının "14 yaşdan yuxarı 1 tablet gündə 1 dəfə" olaraq dəyişdirilməsi zəruridir.
Holestop plus	Kapsul	2x15	Red rice (Oriza sativa) fermented with Monascus purpureus yeast with min 4% Monacolin-K 250 mg, Milk thistle (Silybum marianum) seed dry extract with min 80% of silymarin, 40:1 100 mg, Japanese pagoda tree (Sophora japonica L) flower dry extract with min 98% of quercetin, 15:1 100 mg, Vitamin E (as d-α-tocopheryl acetate) 10 mg	gelatin, titanium dioxide, E171, microcrystalline cellulose, magnesium stearate.	Elephant Co	Serbiya	01.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Holestop plus (kapsul, № 2x15) adlı məhsul qanda lipoproteidlərin, triqliseridlərin və ümumi xolesterinin səviyyəsini aşağı salmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma üzərində xarici dildə olan yazılardan Azərbaycan dilində də qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir
İmmun-Intercell akut	Kapsul		Vitamin C-350 mg, Zink-10 mg, Selen-100 mcq, Vitamin D3-800 IU, Bakterienkulturen-5 mid KBE, İnulin-20 mg	Mikrokristalitik selluloza, Hidroksiropil metilselluloza, Doldurulmuş kartof nişastası, Zink qlükonat, Yağlı turşuların maqnezium duzu	İntercell Pharma GmbH	Almaniya	01.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmun-Intercell akut(kapsul №20) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdıran BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İnfalac	Kapsul	(10 x 2)	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophiles, Lactobacillus parasei, Lactobacillus rhamosus – total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)	Magnesium stearate, microcrystalline cellulose, gelatin	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	25.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İnfalac (kapsul №20) adlı məhsul bağırsaq mikroflorasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Jumbo-Mix	toz	10qx10	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Nicotinamid - 5.3 mg, Pantothanat - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Rasperry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nanchf.GmbH&Co. KG	Almaniya	07.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Jumbo-Mix (saşe №10) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil

Kantazol	Şərbət	150ml	Sadə sarı göbək (10:1)-300 mq	Ksantan kitrəsi-20 mq,Kaliumsorbat-12.5 mq,Limon turşusu (monohidrat) - 25 mq,Sorbitol-3800 mq,Banan ətirlendirici-15 mq,Təmizlənmiş su-1577,5 mq	Biofaktor Sp.z.o.o	Polşa	04.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KANTAZOL (şərbət,150 ml) adlı məhsul müxtəlif parazit və helmintlərdən azad olmaq üçün köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda Sadə sarı göbələyin elmi adını - Cantharellus cibarius qeyd edilməlidir; istifadə qaydalarında yalnız böyüklər üçün dozalanma saxlanılmışdır.Belə ki, biza məlum olan elmi ədəbiyyat mənbələrində və təqdim olunmuş dosyada məhsulun uşaqlara tövsiyələr ilə bağlı təhlükəsizliyini təsdiq edən heç bir məlumat təqdim olunmayıb.
Krilom	Kapsul	3x10	Fish oil 950 mg, Omega-3 640 mg, EPA 340 mg, DHA 235 mg, Astaxanthin extract (Haematococcus pluvialis) 0.11 mg	Deionized water, edible gelatin, glycerol, orange flavour, alpha-tocopherol	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	07.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Krilom (kapsul, № 3 x10) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.Qeyd: "İstifadə qaydası" bölməsində "14 yaşdan yuxarı və böyüklər 2 kapsul yemək zamanı qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Krilom with orange flavour	Şərbət	150ml	Fish oil 2350 mg, Total Omega 3 705 mg, EPA 376 mg, DHA 235 mg	Deionized wate, xylitol, citric acid, orange flavour, potassium sorbate, sodium benzoate, polysorbate 80, xanthan gum, guar gum, sucralose, tocopherol-rich extract, calcium acetate	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	07.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Krilom with orange flavour (şərbət, 150 ml) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
L-Elixir (L-Eliksir)	Daxilə qəbulu üçün damcı	30ml	Kaliforniya yaşəm anı ekstraktı-9 mq,Cyanotis American extract-9 mq,Qırmızı yoncanın güllərinin ekstraktı-7.5 mq, (as Red Clover blossoms extract)-6 mq, Qrın kökünü ekstraktı (as Stillingia Root extract)-7.5 mq, Cənub güllün tikanının ekstraktı-6 mq	distill edilmiş su, qliserin	C.J Labs Inc.	ABŞ	11.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-Elixir/L-Eliksir (daxilə qəbul üçün məhlul- damcı,30 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və istifadə üzrə təlimatda məhsulun bitki ingredientlərinin elmi(latin) adlarında səhvlər olduğu üçün. düzgün korrekte olunsun.
Levosensa	Kapsul	3x10	L-carnitine tartarate 500.04 mg	Silicon dioxide, magnesium stearate, aroma Passion fruit	Esensa d.o.o	Serbiya	05.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Levosensa (kapsul, №30) adlı məhsul orqanizmdə baş verən metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.Qeyd: "İstifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı) qeyd edilməsi zəruridir.
Liv-Aktiv	Tablet		Adi Alaqaqal-300 mq, Silimarin-240 mq,Ənginar-300 mq, Xlorogen turşusu-15 mq, L-metionin-300 mq, L-qlitaton-20 mq	Mikrokristalikalik selluloza, Stearin turşusu, erəb kitrəsi,lubrikantlar-magneziyum stearat, silisium dioksidŞ rəngvericilər E171, E141, çəki artıran maddə-mikrokristalikalik selulozaŞ maltodekstrinlər, trikalsium fosfat	Erbozeta S.p.A	San-Marino	11.02.2019	Xitam verilən müraciətlər	ekspertiza zamanı aşağıdakı çatışmazlıqlar aşkar olunmuşdur:□ -"silimarin" ingredientinin miqdarı BFMQƏ-ler üçün nəzərdə tutulmuş dozadan aşır(maksimal 115 mq olmalıdır);□ -istifadə üzrə təlimatda böyüklər üçün" əlavə olunmalıdır. - ekspertizanın bir qismil laboratoriya sınaqlarından ibarət idi və müəyyən olmuşdur ki, məhsul(tabletin) orta çəkisi normativ sənədlər üçün deyil (teyın olubub -0.9640; nom ativ sənəddə-0.855-0.945).
Loqezan	məhlul	30ml	Vitamin D3 - 45000 IU (1 ml 20 drops; 1 drop 75 IU)	sodium benzoate, potassium sorbate, deionized water	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiyə	05.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Loqezan(məhlul 30 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Mammavit	Tablet	2x15	Magnesium - 100 mg, Calcium - 100 mg, Vitamin C - 100 mg, Vitamin E - 23 mg, Iron - 20 mg, Nicotinamide - 15 mg, Zinc - 10 mg, Pantothenic acid - 6 mg, Vitamin B6 - 2 mg, Beta carotene - 1,80 mg, Vitamin B2 - 1,80 mg, Vitamin B1 - 1,60 mg, Folic acid - 400 µg, Iodine - 150 µg, Biotin - 60 µg, Vitamin D3 - 10 µg, Vitamin B12 - 3,50 mcg	Microcrystalline Cellulose, Magnesium stearate, Coating (Hypromellose, Polydextrose, Maltodextrine, Triglycerides, Talc, Titanium dioxide, Iron oxides)	MedPharma, spol.s.r.o	Çex respublikası	08.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Mammavit (tablet №30) adlı məhsul hamiləlik zamanı vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
MaxiCa-D	Tablet		Calcium Carbonate - 800 mg, Magnesium sulfate - 200 mg, Zinc - 5 mg, Vitamin D3 - 400 I.U	Microcrystalline cellulose, Tri calcium Phosphate TCP, Magnesium salts	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiyə	04.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş MaxiCa-D (tablet №60) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Maximuno (Maksimuno)	Kapsul		Beta Glycan 250 mg, Echinacea angustifolia (used part:herb) 100 mg, Vitamin E 65 mg, Vitamin C 50 mg, Zinc 20 mg, Selenium 200 mcg	Vegetable oil, gelatine	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	01.02.2019	Mənfi	Ekspertizaya təqdim edilmiş Maximuno (kapsul, №30) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən bu bitkinin xammal kimi kökündə tərkibində olan Selen ingredientini gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (tövsiyə olunan miqdar 140-150 mq). Bundan başqa, məhsulun tərkibində olan "Echinacea angustifolia" bitkisinin xammal kimi otundan istifadə olunduğu qeyd edilib. Lakin Avropa Dərman Agentliyinin tövsiyələrinə əsasən bu bitkinin xammal kimi kökündə istifadə olunması barədə məlumat qeyd edilib. Belə halda bitk xammalına dair monografiya təqdim edilməsi zəruridir. Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda ingredientlərin Azərbaycan dilində tərcüməsi qeyd edilməyib.
Meso Eye C71	inyeksiya üçün gel	1ml	Sodium Hyaluronate 4 mg/ml, peptides, oligopeptides, vitamins, microelements, amino acids, nucleic acids etc.	Water, Butylene Glycol, Sodium Chloride, Potassium Chloride, Sodium Phosphate	BNC Korea İNC	Cənubi Koreya	12.02.2019	Müsbət	Meso Eye C71, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde №1, kosmetoloqiyada göz ətrafı dərinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Meso-Genesis BP3TM	məhlul	5mlx10	Hyaluronic acid, peptides, oligopeptides, vitamins, amino acids etc.	Water, Butylene Glycol, Phenoxyethanol, Disodium EDTA, Hydrochloric Acid, Sodium Chloride, Sodium Hydroxide	Skin Tech Pharma Group S.L.	İspaniya	12.02.2019	Müsbət	Meso- Genesis BP3, inyeksiya üçün məhlul, 5 ml, ampullarda №10, saç tökülməsinə qarşı tövsiyyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
MesoSculpt C71TM	inyeksiya üçün gel	1ml	Sodium Hyaluronate 4 mg/ml, peptides, oligopeptides, vitamins, microelements, amino acids, nucleic acids etc.	Water, Polysorbate 80, Sodium Chloride, Potassium Chloride, Sodium Phosphate	BNC Korea, İNC	Cənubi Koreya	12.02.2019	Müsbət	Meso Sculpt C71, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde №1, kosmetoloqiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Meso-Wharton P199TM	inyeksiya üçün gel	1.5ml	Hyaluronic acid 1.5%, peptides, oligopeptides, vitamins, microelements, amino acids, nucleic acids etc. □	Water, Sodium Phosphate, Potassium Chloride	BNC Korea, İNC	Cənubi Koreya	12.02.2019	Müsbət	Meso Wharton P199, inyeksiya üçün gel, 1.5 ml, əvvəlcədən doldurulmuş şprisde №1, kosmetoloqiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Meso-Xanthin F199TM	inyeksiya üçün gel	1.5ml	Hyaluronic acid 1.5%, peptides, oligopeptides, vitamins, amino acids, nucleic acids etc.	Water	BNC Korea, İNC	Cənubi Koreya	12.02.2019	Müsbət	Meso Xanthin F199, inyeksiya üçün gel, 1.5 ml, əvvəlcədən doldurulmuş şprisde №1, kosmetoloqiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Metabolin	Kapsul	3 x 10	L- carnitine - tartrate - 500 mg, Zinc 2 mg, Chromium 25 mcg	Dicalcium phosphate, Magnesium stearate, Silicon dioxide, Gelatin, Iron oxide, Titanium dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Metabolin (kapsul №30) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazısının qeyd edilməsi zəruridir.
Milgamma krem	Krem	45 ml	Urea 10 g	Polyethylenglycol 300, polyethylenglycol 1500	Worwag Pharma GmbH&Co KG	Almaniya	15.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Milgamma (krem, 45 ml) adlı məhsul ayaq dərisinin qulluğu üçün tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: Məhsulun istehsalçı ölkədə və bir neçə ölkədə kosmetik vasitə kimi qeydiyyatdan keçdiyinə dair sənəd təqdim edildiyi üçün tərifimizdən önce verilmiş rəy dəyişdirilmişdir.
Montana	Tablet	3x10	Magnesium oxide - 300 mg, vitamin B6 - 5 mg, Kalium iodine - 200 mcg	gum arabic, micronized cellulose, maltodextrin	Vega İlaç Koz. Gida İmalat San. Tic. Ltd. Şti	Türkiye	04.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Montana (tablet №30) adlı məhsul maqnezium və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Montevit	Şərbət	150ml	Vitamin A 1200 İU, Vitamin B1 0,8 mg, Vitamin B2 0,6 mg, Vitamin B3 10 mg, Vitamin B5 2 mg, Vitamin B6 0,6 mg, Vitamin B12 1,5 mcg, Vitamin C 50 mg, Vitamin D 400 İU, Vitamin E 8 mg, Biotin 15 mcg, Zinc sulphate 5 mg, Folic acid 200 mcg, Potassium iodide 120 mcg, Chromium sulphate 15 mcg, Manganese sulphate 1.5 mg, Sodium molybdate 22 mcg, Sodium selenite 45 mcg, Calcium 100 mg, Lecithin 10 mg	Deionized water, glycerin, banana flavours, xanthan gum, caramel colouring, sodium benzoate	Maximum Sağlık Ürünleri Ltd	Türkiye	04.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Montevit (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Nextal Gel	Oftalmoloji məhlul	8ml	Hydroxypropyl methylcellulose - 0.500 g, Sodium phosphate monobasic dehydrate - 0,220 g, Sodium phosphate dibasic dehydrate - 0,950 g, N-hydroxymethyl Glycinate - 0,002 g, Sodium edetate - 0,100 g, Sodium chloride - 0,430 g, L- proline - 0,0752 g, L- glycine - 0,100 g, L-lysine hydrochloride - 0,014 g, L-leucine - 0,0108 g	Purified water (q.b. to 100)	Sooft İtalia S.p.A	İtaliya	13.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Nextal Gel (məhlul 8 ml) adlı məhsul göz üçün nəmləndirici və hidrirkant göz yaş əvəzedicisi kimi tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Neyrolux-B	Tablet		Vitamin C - 300 mg, Vitamin E - 16 mg, Vitamin B1 (Thiamine) - 10 mg, Vitamin B2 (Riboflavin) - 10 mg, Vitamin B3 - 15 mg, Vitamin B6 – (Pyridoxine Hydrochloride) - 10 mg, Folic acid - 0,4 mg, Vitamin B12 - 0,005 mg, Pantothenic acid - 20 mg	Cellulose, Croscarmellose sodium, Magnesium stearate (veggrade), Steric Acid, Hydroxypropylmethylcellulose	MedPharma, spol.s.r.o	Çex respublikası	12.02.2019	Mənfi	Ekspertizası nəticəsində müəyyən edildi ki, Neyrolux-B (tablet №20) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan məhsul olub, tərkib və istifadə qaydasına əsasən dərman vasitəsidir. Belə ki, adı çəkilən məhsulda B5 (yol verilən 15 mg), B1 (yol verilən 5 mg), B2 (yol verilən 6 mg), B6 (yol verilən 6 mg) vitaminlərinin gündəlik miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. Məhsulun 12 yaşdan aşağı uşaqlara yarım tablet tövsiyə olunduğu halda tablet üzərində bölgü xətti yoxdur (bölgü xətti olduğu halda bununla bağlı normativ texniki sənədlərdə müvafiq məlumatlar və tablet bölündüyü halda tərkibində olan maddələrin bərabər miqdarda paylandığına dair nəticələr göstərilməlidir).
Novalopin	Kapsul	15 x 2	Fish oil - 1000 mg (EPA - 350 mg, DHA - 250 mg), Vitamin E - 7,5 mg	Gelatine, Glycerin	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Novalopin (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Novanefron	tablet	15 x 2	Cranberry extract - 80 mg, Bearberry extract - 80 mg, Corn silk extract - 80 mg, Orthosiphon stamineus extract - 80 mg, Dandelion extract - 40 mg, Equisetum extract - 40 mg, Bilberry common extract - 40 mg, Magnesium citrate - 30 mg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid	Primea Limited	İngiltərə	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Novanefron (tablet №30) adlı məhsul sidik-cinsiyyət sistemi xəstəliklərində profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Novarest	Tablet	(3 x 10)	Passion flower (dry extract) - 150 mg, Hawthorn (dry extract) (std. 1,8% vitexin) - 150 mg, Melissa officinalis (dry extract) (std. 4% rosmarinic acid) - 100 mg, Magnesium - 150 mg, Vitamin B6 (pyridoxine hydrochloride) - 3 mg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid, gum Arabic	Primea Limited	İngiltərə	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Novarest (tablet №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Novarest Kids	Şərbət	150 ml	Passiflora d.e. std. 0,5% - 140 mg, Melissa f.e. - 100 mg, Hawthorn d.e. - 140 mg, Magnesium chloride - 350 mg (of which Magnesium 42 mg), Vitamin B6 - 2 mg	Glucose syrup, Fructose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Citric acid	Gricar Chemical SRL	İtaliya	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Novarest Kids (şərbət 150 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Novasan	Tablet	(10 x 3)	Retinol palmitate - 800 mcg, Vitamin C - 120 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 40 mg, Vitamin B1 - 5 mg, Vitamin B2 - 4 mg, Nicotinamide - 20 mg, Panthothenic acid - 10 mg, Vitamin B6 - 6 mg, Folic acid - 400 mcg, B12 - 9 mcg, Biotin - 70 mcg, Vitamin K1 – 50 mcg, Calcium - 120 mg, Iron - 27 mg, Magnesium - 100 mg, Potassium - 40 mg, Zinc - 25 mg, Selenium - 150 mcg, Iodine - 15 mcg, Copper – 2 mg, Molybdenum – 90 mcg, Manganese – 4 mg	Maltodextrin, Microcrystalline Cellulose, Croscarmellose Sodium, Silicon Dioxide, Stearic Acid, Magnesium Stearate, Hydroxypropylmethylcellulose, Hydroxypropylcellulose, Medium Chain Triglycerides, Titanium Dioxide, Riboflavin, Carmin	Primea Limited	İngiltərə	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Novasan (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Oftavision	Tablet	3x10	Bilberry extract (Vaccinium myrtillus L.) 100 mg, Citrus bioflavonoids 50 mg, Zeaxanthin 1 mg, Beta carotene 3 mg, Lutein 5 mg	Microcrystalline cellulose, polyvinylpyrrolidone, croscarmellose sodium, Opadry orange, magnesium stearate, silicon dioxide, ethyl alcohol, deionized water,	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	11.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Oftavision (tablet, №30) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə sahəsi" bölməsində müalicə xarakterli tövsiyələrin, "istifadə qaydası" bölməsində "həkim məsləhəti ilə" yazısının ləğv edilməsi (qablaşma üzərində də ləğv edilməlidir), "Böyüklərə gündə 1-2 dəfə qəbul etmək" tövsiyəsi ilə əvəz edilməsi, "əks göstərişlər" bölməsində "3 yaşdan aşağı uşaqlara əks göstərişdir" yazısının "uşaqlara əks göstərişdir" yazısı ilə əvəz edilməsi zəruridir.
Omegavit Junior	Şərbət	150 ml	Fish oil – 1000 mg (EPA – 180 mg, DHA – 120 mg), Vitamin A – 1.5 mcg, Vitamin E – 15 mg, vitamin D – 200 IU, Zinc – 15 mg	Sugar, Xanthan gum, Glycerol, Orange flavor, Citric acid, Polysorbate 80, Sodium benzoate, Sodium saccharine, Ascorbic acid, Deionized water	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Omegavit Junior (şərbət 150 ml) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Optoyal A	Ofthalmoloji məhlul	8ml	Hyaluronic acid sodium salt - 0,150 g, Sodium phosphate monobasic dehydrate - 0,220 g, Sodium phosphate dibasic dihydrate - 0,950 g, N-hydroxymethyl Glycinate - 0,002 g, Sodium edetate - 0,100 g, Sodium chloride - 0,430 g, L- proline - 0,0752 g, L- glycine - 0,100 g, L-lysine hydrochloride - 0,014 g, L-leucine - 0,0108 g	Purified water	Sooft Italia S.p.A	İtaliya	07.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Optoyal A (damcı 8 ml) adlı məhsul göz yaş sekresiyası defisitini aradan qaldırmaq və göz yaş pərdəsinin fizioloji vəziyyətini bərpa etmək üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Ornacard	Kapsul	1	L-Carnitine tartrate - 500 mg, Coenzyme Q-10 - 20 mg, Fish oil Omega-3 - 600 mg	lecithin, softisan, beeswax, gelatin, glycerin, iron oxide, sorbitol	Primea Limited	İngiltere	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ornacard (kapsul №30) adlı məhsul omega - 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi (14 yaşdan yuxarı) zəruri hesab olunur
Ornafer	Tablet	15 x 2	Ferrous gluconate - 230 mg, Vitamin C - 80 mg, Copper gluconate - 700 mcg, Folic acid - 350 mcg, Vitamin B12 - 9 mcg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid, tartaric acid	Primea Limited	İngiltere	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ornafer (tablet №30) adlı məhsul demir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə yaş həddinin göstərilməsi zəruridir (14 yaşdan yuxarı)
Ornicil	Tablet	(15 x 2)	Silymarin - 80 mg, L-ornithine - 200 mg, Artichoke - 200 mg	Maltodextrin, microcrystalline cellulose, silicon dioxide, vegetable grade stearic acid, vegetable grade magnesium stearate, hydroxypropylmethylcellulose, hydroxypropylcellulose, titanium dioxide, capric, iron oxide	Primea Limited	İngiltere	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ornicil (tablet №30) adlı məhsul qaraciyerin funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil
Ornoflex	toz	7125 mg	Hydrolysed collagen - 5000 mg, Glucosamine Sulphate 2KCl - 500 mg, Chondroitin sulphate - 500 mg, Methylsulfonylmethane (MSM) - 400 mg, Devil's claw extract - 50 mg, Bamboo extract - 150 mg, Horsetail extract - 100 mg, Vitamin C - 15 mg	lemon flavouring, citric acid, sucralose, lecithin	Primea Limited	İngiltere	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ornoflex (toz, şaşədə №30) adlı məhsul sümük və qığırdaq toxumasının sağlamlığının qorunması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil
Ornovin	Tablet	3 x 10	Phosphatidylserine 20% - 100 mg, Phosphatidylcholine 30% - 100 mg, Ginkgo d.e. 3% - 80 mg, dimethylglycine – 100 mg, vitamin B1 - 1,1 mg, vitamin B6 - 1,4 mg, vitamin B2 - 1,4 mg, vitamin B12 - 0,0025 mg, Folic acid - 0,20 mg, Inositol – 100 mg	Vegetal magnesium stearate, Silica, Microcrystalline cellulose, PVP, Dibasic calcium phosphate, Glazing agents	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ornovin (tablet №30) adlı məhsul beynin funksional vəziyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil Qeyd: istifadə yaş həddinin göstərilməsi zəruridir (böyükələr)
Osteohard	Tablet	15 x 2	Calcium (from Ca carbonate) - 600 mg, Zinc (from Zinc oxide) - 10 mg, Vitamin K1 (Phytomenadione) - 50 mcg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg	Sodium carboxymethyl cellulose, magnesium salts of fatty acids, hydroxypropyl methylcellulose, titanium dioxide, PEG, cellulose, talc, polysorbate 80	Primea Limited	İngiltere	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Osteohard (tablet №30) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə yaş həddinin dəyişdirilməsi zəruridir (14 yaşdan yuxarı)
Pepee	məhlul (bərdəfəlik qaşıqda)		Total Omega 3-455.0 mg, EPA-175.0 mg,DHA-280.0 mg, Vitamin D-5 mikq	Sugar, dionized water, emulgator (mono and diglycerides of fatty acids), flavouring(water based lemon flavour, oil-based lemon flavour, Antioxidant (alpha-tocopherol), Thinkener agent(sodium carboxymethyl cellulose), preservative(potassium sorbate), flavouring (strawbery flavour), cholecalciferol (Vitamin D) (0.004%)	Berko İlaç və Kimya San A.Ş	Türkiyə	01.02.2019	Xitam verilən müraciətlər	
Polirong	Şərbət	150ml	Propolis ekstraktı (Propolis extract) - 20 mq,Arı tozcuğu (Bee Pollen)- 15 mq,Beta qlükan (Beta gluklan) - 20 mq,Exinaseya ekstraktı (Echinacea purpurea) - 30 mq,Qara üzümün çayırdeyinin ekstraktı (Extract uva semen) - 1 mq, Nar ekstraktı (Extract punicum) - 30 mq,Böyürtkən meyvələrinin ekstraktı (Extract blackberry fructum) - 15 mq,Aptek zəncəfil (Zingiber officinale) - 50 mq,Sink sulfat (Zinc Sulfate) - 2 mq	sorbitol, qliserol, fruktoza, kalium-sorbitat, natrium- benzoat, limon turşusu, ksanttan kitresi, sink-qlükonat, vanil etri, su	Fortex Nutraceutical LTD	Bolqarıstan	11.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən POLIRONG(şərbət, 150 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırın BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma istifadə üzrə təlimatda bitki inqredientlərinin elmi(latin dilində) adlarında çox sayda səhvlər olduğundan, korrekte olunsun.
Polivit	Şərbət	100 ml	Concentrated grape juice – 70 ml, Vitamin C – 0.05 g, Liquid extract of walnut fruit – 30 ml, Dry extract aronia - 0.025 g, Dry extract rosehip - 0.025 g	Sorbic acid	Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	25.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Polivit (şərbət 100 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil Qeyd: Qablaşma üzərində "dərman vasitəsi deyil" ifadəsi ilə yanaşı "bioloji fəallığa malik qida əlavəsi" ifadəsinin olması, istifadə qaydasında vəs həddinin göstərilməsi "18 vasdan yuxarı" zəruridir.

Pover-SAQ	Çeynəmə tablet	2x15	S-acetyl L- glutathione 200 mg	Mannitol, xylitol, microcrystalline cellulose, mono and diglycerides of fatty acids, silicon dioxide, magnesium salts of fatty acids, flavour, Acesulfame K, citric acid,	Salix Srl	İtaliya	06.02.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Pover-SAQ (şeynəmə tablet, №30) adlı məhsul orqanizmi zərərli maddələrdən qorumaq üçün tövsiyə olunan, antioksidant təsirə malik BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "14 yaşdan yuxarı 1 tablet gündə 1-2 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Probiocsin	Kapsul	1	Lactic acid and bifido bacteria complex (Bifidobacterium bifidum, Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus plantarum, Lactobacillus rhamnosus, Enterococcus faecium, Streptococcus thermophilus, Bifidobacterium longum) - 2x10 ⁹ CFU, Saccharomyces boulardii - 2x10 ⁹ CFU	Maltodextrin, inulin, gelatin, titanium dioxide	Primea Limited	İngiltərə	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Probiocsin (kapsul №30) adlı məhsul bağırsaq mikroflorasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Propinex	toz	5qx10	Inuline – 2000 mg, lactobacillus acidophilus – 100000 CFU, bifidobacterium longum – 100000 CFU	Maltodextrin, orange flavour	Vega İlaç Koz. Gida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	07.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Propinex (saşe №10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: qablaşma və istifadə üzrə təlimatda "hekim təyinatı ilə" ifadəsi götürülsün!
Prudens D3	məhlul	15 ml	Vitamin D3 - 50000 IU (1000 IU/10 drops)	Sunflower seed oil, Mix of tocopherols	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Prudens D3 (məhlul 15 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: məhsul 6 damcıdan artıq tövsiyə olunduğu halda yol verilən istehlak həddi aşır. Buna görə istifadə üzrə təlimatda "Uşaqlar: raxitin profilaktikası məqsədi ilə gündə 4-10 damcı (400-1000 BV); Raxitin müalicəsi məqsədi ilə gündə 10 damcı və daha artıq" ifadəsinin götürülməsi zəruridir.
Sakolin	Şərbət	200 ml	Foeniculum vulgare – 250 mg, Matricaria chamomilla – 250 mg, Malva sylvestris – 50 mg, prune juice concentrate – 400 mg, fig juice concentrate – 250 mg	Xanthan gum, sugar, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Citric acid	Primea Limited	İngiltərə	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sakolin (şərbət 200 ml) adlı məhsul həzm sistemi xəstəliklərinin profilaktikası məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Sambovin Kids	Şərbət	150 ml	Beta Glucan (from mushroom and oats) - 125 mg, Vitamin C - 90 mg, Vitamin E - 35 mg, Selenium - 125 mcg, Zinc - 21 mg	Sorbitol, Apple syrup, Xanthan gum, Pineapple flavoring, Lemon flavoring, Sodium benzoate, Potassium sorbate	Primea Limited	İngiltərə	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sambovin Kids (şərbət 150 ml) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Sanovag	məhlul	5x100ml	Sodium Hyaluronate - 0,0100%, Bromelain 2500 Gou - 0,0006%, Zinc Sulfate Heptahydrate -0,3000%, Disodium Edta - 0,1000%, Sodium Methylparaben - 0,1000%, Glycolic Extract Of Soja - 0,2000%, Glyceric Extract Of Oat - 1,0000%, Aloe Vera Gel Dec 1 Ox (Aloe Barbardensis Leaf Juice) - 1,0000%, Imidazolidinyl Urea Sol (16,67%) - 1,0000%, Parfum (Rosa Rossa 6/93) - 1,2000%, Polisorbate 20 - 0,2000%, Lactic acid - 0,1000%, Chlorhexidine Digluconate (20%) - 0,5000%	water (91,8894%)	D&Fisher Co LTD	Kıpr	08.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sanovag (məhlul 100 ml №5) adlı məhsul vaginal mikrofloranı yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Sanuren	Tablet	15 x 2	Orthosiphon (Orthosiphon stamineus Bent.) leaf dry extract std. 0,1% as sinensetin - 70 mg, Peppermint (Mentha x piperita L.) leaf dry extract std. 0,5% essential oil - 70 mg, Pinus pinaster Aiton bark dry extract std. 95% OPC - 40 mg, Hop (Humulus lupulus L.) inflorescence dry extract std. 0,1% flavonoids calc. as rutine - 70 mg, Corn (Zea mays L.) silk dry extract std. DER 4:1 - 50 mg, Borneol - 15 mg, Carrot (Daucus carota L.) root dry extract std. DER 4:1 - 25 mg, Origanum (Origanum vulgare L.) leaf essential oil - 10 mg, Magnesium citrate - 25 mg	Vegetal magnesium stearate, Silica, Microcrystalline cellulose, PVP, Glazing agents, Pregelatinized modified starch, talc, glycerol, shellac	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sanuren (tablet №30) adlı məhsul sidik-cinsiyyət sisteminin funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasında yaş həddinin göstərilməsi zəruridir (18 yaşdan yuxarı) □
Sedariks	Kapsul	3x10	Stantartlaşdırılmış quru pişikotu ekstraktı (Valerian officinalis) - 87,5 mq (0,582 mq valeren və asetoksivaleren turşularının məcmusu), badrənc yarpaqlarının (Melissa officinalis) standartlaşdırılmış quru ekstraktı - 35,0 mq (2,0 mq rozmarin turşusu)	Polysorbate 80, Beeswax, Sunflower oil, Gelatin, Moisture-retaining agent glycerin E-422, Purified water, Sodium benzoate E-211, iron oxide yellow E-172, iron oxide black E-172, iron oxide red E-172, titanium dioxide E-171	Minskinterkaps	Belarus	07.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedariks (kapsul №30) adlı məhsul MSS fəaliyyətini və yuxunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda "Qidaya bioloji aktiv əlavə" ifadəsinin dəyişdirilərək "bioloji fəaliyyətə malik qida əlavəsi" ifadəsi ilə əvəz olunması, qablaşma üzərində xarici dilde olan məlumatların Azərbaycan dilində də olması zəruridir. □

Seleveg	Tablet	3x10	Selenium - 100 mcg, Zinc - 15 mg, Vitamin A - 1000 mcg, Vitamin C - 90 mg, Vitamin E - 45 mg, Vitamin B6 - 2.2 mg	Magnesium stearate, croscarmellose sodium, microcrystalline cellulose, tricalcium phosphate, Opadry white 85F18422	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiye	08.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Seleveg (tablet №30) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Skin-cap	Krem	50 qr	Zinc Pyrithione 0.2 g, Ceramides 2 g, Bisabolol 0.5 g	Aqua, İsopropyl Palmitate, Diethylhexyl Carbonate, Sucrose cocoate, Polyglyceryl-3 Methylglucose distearate, Glycerin, Cyclopentasiloxane, Glyceril stearate, Propylene glycol, Diazolidinyl urea, Methylparaben, Propylparaben, Stearyl alcohol, Methyl gluceth-20, BHT, Tocopheryl acetate, Parfum	Chemigroup France	Fransa	27.02.2019	Müsbət	Skin-kap, yerli istifadə üçün krem, 50 g, tubda N1, dərinin nəmləndirilməsi üçün tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərisinə əsasən dərman vasitəsi deyil. Qeyd: Məhsulun yekun qablaşmasında və istifadə təlimatında "Uzun müddətli istifadəsi tövsiyə olunmur" yazısının olması zəruridir.
Smart D	Daxilə qəbul üçün məhlul	30 ml	Cholecalciferol 4 mg (Vitamin D 160000 IU)	D-alpha tocopherol, Sunflower (Helianthus annuus) oil	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiye	18.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Smart-D (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Solidofol	Tablet	15 x 2	Folic acid - 400 mcg, Potassium iodide - 164 mcg (of which Iodine - 125 mcg), Vitamin B12 - 9 mcg	Microcrystalline cellulose, Maltodextrin, Vegetable magnesium stearate, Silica, Glazing agents, Acetylated starch, Talc, Titanium dioxide, Shellac, Ammonium hydroxide, Glycerol	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Solidofol (tablet №30) adlı məhsul fol turşusu, yod və vitamin B12-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının dəyişdirilərək "14 yaşdan yuxarı 1 tablet gündə 1 dəfə" olması zəruridir.
Solidoste	Tablet	3 x 10	Calcium - 650 mg, Vitamin D3 - 400 IU, Zinc oxide - 8,7 mg (Zinc 7 mg), L-isine - 50 mg	Vegetable magnesium stearate, Silica, Glazing agents, Acetylated starch, Talc, Titanium dioxide, Shellac, Ammonium hydroxide, Glycerol	Gricar Chemical SRL	İtaliya	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Solidoste (tablet №30) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Solidovit B	Tablet	(15 x 2)	Folic acid - 400 mcg, Vitamin B1 - 5 mg, Vitamin B2 - 5 mg, Vitamin B6 - 6 mg, Vitamin B12 - 9 mcg, Vitamin B3 - 20 mg, Vitamin B5 - 10,5 mg, Biotin - 100 mcg	Maltodextrin, Microcrystalline cellulose, Vegetable magnesium stearate, Silica, Glazing agents	Gricar Chemical SRL	İtaliya	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Solidovit B (tablet №30) adlı məhsul B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Spirgen	Şərbət	150ml	Trigonella foenum graecum extract 275 mg, Spirulina maxima extract 275 mg, Cichorium endivia extract 275 mg, Nasturtium officinale extract 275 mg, Vitamin C 12 mg, Vitamin B12 0.375 mg, Copper (Copper gluconate) 0.28 mg, Curcuma longa essential oil 0.009 mg, Zingiber officinale essential oil 0.008 mg	sorbitol (E420), glycerol (E422), potassium sorbate (E202), sodium benzoate (E211), polysorbate 80 (E433), flavouring pineapple, water	Fortex Nutraceutical LTD	Bolqarıstan	05.02.2019	Mənfi	Ekspertizaya təqdim edilmiş Spirgen (şərbət, 150 ml) adlı məhsul iştahanın stimullaşmasına, həzm prosesinin yaxşılaşmasına, bağırsaq mikroflorasının normalaşmasına kömək edən vasitə olub, tərkib və istifadə göstərislərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B12 vitamini gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (tövsiyə olunan miqdar 9 mikq). Bundan başqa, məhsulun tərkibində olan bitkilərin bitki xammalı qeyd edilməyib və bitki mənşəli inqredientlərin hansı bioloji fəal maddəyə görə standartlaşması göstəriləməyib (bu səbəbdən bitki komponentlərinin BFMQƏ-da istifadə dozalarını hesablamq mümkün deyil). Həmçinin, tərkibə aid sənəd ilə qablaşma və istifadə üzrə təlimatda uyğunsuzluq aşkar edilmişdir. Belə ki, tərkibə aid sənəddə məhsulun tərkibində 0.28 mq "Mis" inqredienti olduğu qeyd edildiyi halda, qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda 0.28 mg "Mis qlükonat" inqredienti olduğu qeyd edilib.
Subalin	Suspenziya hazırlamaq üçün toz		Sporları və canlı mikrob hüceyrələri – 1*109 CFU-dan az olmayaraq;	fruktoza, silisium dioksid, natrium sitrat, kristallik şəkər (saxaroza).	ƏM BIOFARMA MMC	Ukrayna	07.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Subalin (suspenziya hazırlamaq üçün toz- saşə, №10) adlı məhsul bağırsaq mikroflorasının normalaşması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: məhsulun 4 yaşa qədər uşaqlarda istifadəsinə dair təhlükəsizliyi ilə bağlı müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən İstifadə üzrə təlimatda "İstifadə qaydası və tövsiyə olunan doza" bəndində "doğulduğu gündən 1 saşə gündə 2 dəfə" yazısı "4-14 yaş uşaqlar - 1 saşə gündə 2 dəfə" yazısı ilə əvəz olunsun; "Ehtiyat tədbirləri" bəndində "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin." cümləsi "4 yaşına kimi uşaqlar üçün, hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin." cümləsi ilə əvəz olunsun.

Subalin	məhlul hazırlamaq üçün toz	2 plastik konteynerdə	Sporları və canlı mikrob hüceyrələri – 1•109 CFU-dan az olmayaraq;	kristallik şəkər (saxaroza), natrium sitrat.	ƏM BIOFARMA MMC	Ukrayna	05.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Subalin(məhlul hazırlamaq üçün toz şüşə flakonda, N 10) adlı məhsul bağırsağ mikroflorasının normallaşması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil Qeyd: məhsulun 4 yaşa qədər uşaqlarda istifadəsinə dair təhlükəsizliyi ilə bağlı müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən İstifadə üzrə təlimatda "İstifadə qaydası və tövsiyə olunan doza" bəndində "doğulduğu gündən 1 flakon gündə 2 dəfə" yazısı" 4-14 yaş uşaqlar - 1 flakon gündə 2 dəfə." yazısı ilə əvəz olunsun; "Ehtiyat tədbirləri" bəndində "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin." cümləsi" 4 yaşına kimi uşaqlar üçün, hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin." cümləsi ilə əvəz olunsun.
Subalin-Forte	Kapsul		Sporları və canlı mikrob hüceyrələri – 2•109CFU-dən az olmayaraq;	mikrokristallik sellüloza, krospondon, silisium dioksid, natrium sitrat, maqnezium stearat, kristallik şəkər (saxaroza).	ƏM BIOFARMA MMC	Ukrayna	07.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Subalin Forte (kapsul, №10) adlı məhsul bağırsağ mikroflorasının normallaşması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil
Sun Drops	Damcı	30ml	D3-100 IU	Su, Fruktoza, Natrium sorbat, Limon turşusu, Sukraloza, banan	İnalme S.r.L	İtaliya	07.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sun Drops(daxilə qəbul üçün məhlul damcı, 30 ml) adlı məhsul D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil
Super Cool Comfort Bal + Limon	sorma tablet	(2 x 12)	Menthol - 0.51%, Honey - 0.14%, Lemon extract - 0.10%	Sugar, Glucose, Food colours	İNDÖ Trade International	Hindistan	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Super Cool Comfort Bal + Limon (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək kimi halların profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil
Super Cool Comfort Exineziya + Mentol	sorma tablet	(2 x 12)	Menthol - 0.45%, Echinacea extract - 0.25%	Sugar, Glucose, Food colours	İNDÖ Trade International	Hindistan	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Super Cool Comfort Exineziya + Mentol (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək kimi halların profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil Qeyd: "Echinacea" bitkisinin Azərbaycan dilində düzgün yazılış forması "Exinasea"-dir.
Super Cool Comfort Mentol + Adaçayı	sorma tablet	(2 x 12)	Menthol - 0.51%, Sage Oil - 0.10%	Sugar, Glucose, Food colours, Citric acid.	İNDÖ Trade International	Hindistan	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Super Cool Comfort Mentol + Adaçayı (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək kimi halların profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil Qeyd: İstifadə yaş həddinin dəyişdirilməsi zəruridir (18 yaşdan yuxarı)
Super Cool Comfort Mentol + Evkalipt	sorma tablet	(2 x 12)	Menthol - 0.51% , Eucalyptus Oil - 0.79%	Sugar, Glucose, Food colours	İNDÖ Trade International	Hindistan	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Super Cool Comfort Mentol + Evkalipt (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək kimi halların profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil
Suvastin	Kapsul	(10 x 3)	Chamomile dry extract - 50 mg, Pancreatin - 155 mg (Lipase - 6750 PhEur; Amylase 6300 PhEur; Protease - 450 PhEur), Pepsin 1 : 10000 - 10 mg, Bromelain 1200 GDU/g - 100 mg, Papain- 100 mg	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silicon dioxide, Gelatin	SC Laboratoarele Remedia SRL	Rumıniya	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Suvastin (kapsul №30) adlı məhsul həzmi yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil Qeyd: İstifadə qaydasında istifadə yaş həddinin göstərilməsi zəruridir (14 yaşdan yuxarı)

Tramallife	Gel	100 ml	Glucosamine sulfate – 2 g, Chondroitin sulfate – 1,6 g, Devil's claw extract – 2 g (50 mg harpagoside), Peppermint essential oil – 0.1 g, Menthol – 1 g, Lavander essential oil – 0.2 g	Demineralsed water, Carbomer, Triethanolamine, Phenoxethanol, Caprylyl glycol	Cydonia doo	Bosniya və Herseqovina	28.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Tramallife (gel 100 ml) adlı məhsul oynaq ağırları zamanı tövsiyə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: qablaşma üzərində və istifadə üzrə təlimatda təsiredici maddələrin miqdarının göstərilməsi zəruridir.
Unikomb	toz	15x2q	Inuline – 1000 mg, lactobacillus rhamnosus – 2,75 (0,55 x 109), lactobacillus acidophilus – 1,5 mg (0,3 x 109), bifidobacterium infantis – 0,75 mg (0,15 mg x 109)	Maltodextrin, lemon flavor	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tərm Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	06.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Unikomb (saşe №15) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: qablaşma üzərində "dərman vasitəsi deyil" və "bioloji fəallığa malik qida əlavəsidir" ifadələri qeyd olunmalıdır.
Unimac	Tablet	3x10	L-arginine 500 mg, Tribulus terrestris extract 250 mg, Maca (Lepidium meyenii) extract 170 mg, Horny Goat Weed (Epimedium sp.) extract 50 mg, Coenzyme Q10 30 mg, Ginseng (Panax ginseng) extract 25 mg	Cellulose, polyvinylpyrrolidone (E 1201), lactose monohydrate, povidone (E1201), crospovidone (E1202), Nutraflucient green 114A210000, croscarmellose sodium, magnesium stearate, silicon dioxide, ethyl alcohol, deionized water	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	12.02.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Unimac (tablet, №30) adlı məhsul libidonu və reproduktiv funksiyaları effektiv surətdə artırmağa kömək edən, fiziki və emosional aktivliyi gücləndirən vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Tribulus L. bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir (bu bitkinin elmi cəhətdən hipotoksikliyi, nefrotoksikliyi və neyrotoksikliyi sübut olunmuşdur və yalnız dərman vasitələrinin tərkibində istifadə oluna bilər!).
Unisept Buccal Oral drops	Damcı	15 ml	Urea Peroxide 10 %	Glycerin, Sorbitol 70, Disodium EDTA, Propylene Glycol, Sodium Saccharin, Methyl Salicylate, Menthol, Purified Water	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	27.02.2019	Müsbət	Unisept Buccal oral drops, yerli istifadə üçün məhsul, 15 ml, flakonda N1, adlı məhsul ağız boşluğunda yaranan yaraların təmizlənməsi üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Unisept Dental Cleanser	məhlul	250 ml	Hydrogen Peroxide 35 % - 2.5144 %, Chlorhexidine Digluconate 20%- 0.274 %, Cetylpyridinium Chloride 0.05%	Purified Water, Glycerin, Xylitol, Peg-40 Hydrogenated Castor Oil, Sodium Saccharin, Poloxamer 407, Methyl Salicylate, Menthol, Blue Soluble W6002	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	27.02.2019	Müsbət	Unisept Dental Cleanser, yerli istifadə üçün məhsul, 250 ml, flakonda N1, adlı məhsul ağız boşluğunun gigiyenası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Unisept Interdental Cleanser	qel	30 ml	Sodium Fluoride 0.221 %, Urea Peroxide 11 %	Purified Water, Disodium EDTA, Sodium Saccharin, Sorbitol 70, Glycerin, Propylene Glycol, Methyl Salicylate, Menthol, Carbopol 980, Sodium Hydroxide	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	27.02.2019	Müsbət	Unisept Interdental Cleanser, yerli istifadə üçün gel, 30 ml, flakonda N1, adlı məhsul ağız boşluğunun gigiyenası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Unisept Mouthwash	məhlul	250 ml	Urea Peroxide 4.3 %	Glycerin, Propylene Glycol, Sorbitol Sol 70%, Disodium EDTA, Poloxamer 407, Methyl salicylate, Menthol, Water Purified, Phosphoric Acid 85%	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	27.02.2019	Müsbət	Unisept Mouthwash, yerli istifadə üçün məhsul, 250 ml, flakonda N1, adlı məhsul ağız boşluğunun gigiyenası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Unisept Oral gel	gel	30q	Urea Peroxide 10 %	Glycerin, Propylene Glycol, Carbomer, Disodium EDTA, Sodium Saccharinate, Methyl Salicylate, Menthol	İntermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	27.02.2019	Müsbət	Unisept oral gel, yerli istifadə üçün gel, 30 g, flakonda N1, adlı məhsul ağız boşluğunda yaranan yaraların təmizlənməsi üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Urinon-D	Kapsul	3x10	Pacran Quşüzümü bitkisinin standartlaşdırılmış ekstraktı-250 mq, D-Mannoza-200 mq	Bitki yağı, ağ mum, jelatin, qliserin, təmizlənmiş su, qırmızı dəmir oksid	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	13.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən URINON-D (kapsul №30) adlı məhsul böyrək xəstəliklərinin iltihabi proseslərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda və qablaşdırmada Vaccinium macrocarpon bitkinin Azərbaycan dilində adı düzgün yazılısın: Mercani. İstifadə üzrə təlimatda: dosyeda Mercani ekstraktının standartlaşdırılması haqqında heç bir məlumat olmadığı üçün "standartlaşdırılmış" sözü ləğv olunsun. BFMQƏ-lərin farmakoloji xüsusiyyətləri olmadığı üçün bu termin və bununla bağlı "farmakoloji qrup" bəndi ləğv olunsun; dozalanmada – "böyüklər" sözü əlavə olunsun; "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozanı keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazıları əlavə olunsun.

Ursolin	Kapsul	(5x10)	Ursodeoxycholic acid - 250 mg	lecithin (Solek B-10) E 322, beeswax E 901, Sunflower oil, Gelatin, glycerin E 422, Purified water, methyl parahydroxybenzoate E 218, titanium dioxide E 171, Sunset yellow yellow E 110	Minskinterkaps	Belarus	12.02.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ursolin (kapsul, N 50) adlı məhsul ödəmə daşlarının emələ gəlməsinin qabağını alan və qaraciyərin fəaliyyətini qoruyucu kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi ilə istifadə qaydalarına görə də məhsulün vasitəsi deyil. Qeyd: Məhsulə dair ilkin müraciətlə bağlı tərəfimizdən mənfəi rəy verilmişdir. Öncədən mənfəi rəy verilməsinin səbəbi Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə tərkibi eyni olan bir neçə dərman vasitələrinin olmasıdır. Lakin ərizəçi tərəfindən olan müraciətlə bağlı təqdim olunmuş normativ sənədlərin yenidən ekspertizası onun istehsalçı ölkədə BFMQƏ kimi qeydiyyatdan keçməsinə, yüksək keyfiyyətini və müvafiq ədəbiyyat mənbəyinə istinad edərək (Colombo C, Battezzati PM, Crosignani A, Assaisso M, Ronchi M, Giunta A, 1990. Effects of taurine and ursodeoxycholic acid on liver function tests in patients with cystic fibrosis. Acta. Univ. Carol. [Med] (Praha), 36(1-4), 148-151) məhsulun tərkibində əsas təsiredici maddə olan ursodezoksixol turşusunun əksər ölkələrdə bioloji fəallığa malik olan qida əlavələri kimi istifadə olmasını aşkar etmişdir. Bu maddə - təbii ödəntülərinə aid olub, zərərli, narkotik, güclü təsire malik olan maddələrə aid deyil, hepatoprotektiv təsirlidir, ödəmə daşlarının emələ gəlməsinin qabağını alır, qaraciyəri qoruyur və insan ömrünü uzadır. Deyilənləri nəzərə alaraq, istisna hal kimi, adı çəkilən məhsulə əlavə bədən verilməsinə mənfəi rəyini dəyşdirməsinə zəruri birləşir.
Vascard	Kapsul	10 x 3	DHA - 100 mg, EPA - 200 mg, Potassium orotate - 200 mg, Magnesium (source: Mg oxide) - 120 mg, Inositol - 80 mg, Vitamin E natural (d-alpha-tocopherol) - 40 mg, Vitamin B3 (Nicotinamide) - 30 mg, Coenzyme Q10 - 25 mg, Dihydroquercetin - 20 mg, Selenium (source: sodium selenite) - 150 mcg	sunflower oil, sunflower lecithin, softisan, beeswax, gelatin, glycerin, iron oxide, titanium dioxide. □ □	Primea Limited	İngiltərə	20.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vascard (tablett №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda "farmakoloji qrup" ifadəsinin götürülməsi zəruridir.
Vertex plus	Tablet	-	Glucosamine sulphate - 500 mg, Chondroitine sulphate - 400 mg, Methylsulfonylmethane - 375 mg, Zinc (as Zinc gluconate - 67.7 mg) - 10 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	27.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vertex plus (tablett №30) adlı məhsul sümkük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə də məhsulün vasitəsi deyil.
Vipaxon	Tablet	(10 x 3)	Phosphatidylserine 50% - 100 mg, Folic acid - 250 mcg, Pantothenic acid (Vitamin B5) - 15 mg, Pyridoxine HCl (Vitamin B6) - 6 mg, Thiamine Mononitrate (Vitamin B1) - 5 mg, Riboflavine (Vitamin B2) - 5 mg, Cyanocobalamin (Vitamin B12) - 9 mcg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid	Primea Limited	İngiltərə	26.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vipaxon (tablett №30) adlı məhsul B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Vitcofol	Kapsul	3x10	Fe-fumarat-122.5 mg, Sink-7.5 mg, Fol turşusu-0.40 mg, Vitamin B12-0.0075 mg, Vitamin B6-1.5 mg,	Maqnesium steart, Silisium dioksid, Sellüloza 102	Biofaktor Sp.z.o.o	Polşa	13.02.2019	Xitam verilən müraciətlər	
Xoledocvin	Tablet	15 x 2	Boswellia gumresin ((Boswellia serrata Roxb. ex Colebr.) d.e. std. 65% boswellic acids) - 125 mg, Fennel seeds ((Foeniculum vulgare Mill. var. dulce D.C.) d.e. std. 0.9% essential oils) - 75 mg, Grapefruit seeds ((Citrus x paradise MACFAD) d.e. std. 50% bioflavonoids) - 70 mg, Pumpkin seeds ((Cucurbita maxima Duchesne) d.e. std. Drug/Extract 4:1) - 75 mg, Cinnamon leaf ((Cinnamomum zeylanicum Blume) essential oil) - 12,5 mg	Vegetable magnesium stearate, Silica, Glazing agents, Acetylated starch, Talc, Titanium dioxide, Shellac, Ammonium hydroxide, Glycerol, Microcrystalline cellulose	Gricar Chemical SRL	İtaliya	19.02.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Xoledocvin (tablett №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi (14 yaşdan yuxarı) zəruri hesab olunur
Zishel Rose Forte	inyeksiya üçün gel	1x1ml	Sodium hyaluronate -20 mg/ml, Lidocaine hydrochloride -3 mg/ml	Sodium chloride, Water	Meditech Co, Ltd	Cənubi Koreya	12.02.2019	Müsbət	Zishel Rose Forte, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Zishel Rose Mild	inyeksiya üçün gel	1 ml x 1	Sodium hyaluronate -20 mg/ml , Lidocaine hydrochloride - 3 mg/ml	1,4-Butanediol diglycidyl ether (BDDE), Sodium Chloride, Purified Water □ □	Meditech Co, Ltd	Cənubi Koreya	27.02.2019	Müsbət	Zishel Rose Mild, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Zishel Rose Touch	inyeksiya üçün gel	1 ml x 1	Sodium hyaluronate -20 mg/ml , Lidocaine hydrochloride -3 mg/ml	1,4-Butanediol diglycidyl ether (BDDE), Sodium Chloride, Purified Water	Meditech Co, Ltd	Cənubi Koreya	27.02.2019	Müsbət	Zishel Rose Touch, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Z-Relaxo	Kapsul		Valerian root extract-100 mg, Passiflora leaf extract-105 mg, Hops flower extract-60 mg, lemon balm leaf extract-15 mg, St.Johns Wort extract-15 mg, Magnesium citrate-50 mg, Vitamine B6-2 mg	jelatin kapsul, Mikrokristalik sellüloza, Maqnezium stearat	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiye	04.02.2019	Müsbet	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Z-Relaxo(kapsul №30) adlı məhsul MSS- nə sakitləşdirici üçün tövsiyə edilən BFMQƏ, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:Qablaşdırmanın üzərində "istifadə qaydaları" bəndində İstifadə üzrə təlimata uyğun olaraq "1 kapsuldan gündə iki dəfə və ya 2 kapsul axşam yatmadan əvvəl" korrekte olunsun.</p>
----------	--------	--	--	---	---------------------------------	---------	------------	--------	--